

I. Y. ƏFƏNDİYEV, texnika e. n.; Ə. Z. ƏFƏNDİYEV, A. O. ƏLİYEV

Heydər Əliyev adına AAHM

**NEFT QUYULARINDA YUYUCU MAYENİN LAYA UDULMASININ
QARŞISININ ALINMA ÜSULU**

Məqalədə neft quyularının istismarı zamanı
yaranan qum tixaclarının tömizlənməsinin müxtəlif
üsulları araşdırılmışdır.


Zəif sementlənmiş laylarla işləyən neft quyularında müyyəyen müddət istismardan sonra, quyunun stüzgəc hissəsində qum tixaci əmələ gəlir. Bunun nəticəsində quyunun məhsulu tədricən azalır və tömənilər kəsilir. Quyunun məhsul verimini bərpa etmək üçün qum tixacını tömizləmək lazımlı gəlir. Dayaz quyularda və qum tixacının hündürlüyü kiçik olduqda onu müxtəlif növ jelonlalar vasitəsilə tömizləyirlər. Quyu dərin və qum tixacının hündürlüyü böyük olduqda isə tömizləmə əməliyyatı yuma üsulu ilə aparılır [1].

Yuyucu mayenin laya udulmasının qarşısını almaq üçün xüsusi çökisi kiçik olan mayelərdən (neft, aerize olunmuş maye) və xüsusi qurğulardan istifadə olunur. Lakin kiçik xüsusi çəkiyə malik yuyucu mayelərin hazırlanması çatın və dəyəri böyü olduğu üçün, qum tixacının yuyulmasını su ilə aparırlar [2].

Lay təzyiqi hidrostatik təzyiqdən az olan quyularda qum tixacını yuma üsulu ilə tömizlədikdə yuyucu mayenin bir hissəsi laya udulur. Udulan maye ilə birləşdə müyyəyen miqdardar qum hissəcikləri də laya daxil olur.

Quyu işa buraxıldıqdan sonra, udulan mayenin miqdardından asılı olaraq quyunun mənimşənilməsi, yəni neft verimini keçməsi 5-10 gün davam edir. Bu müddət ərzində çıxarılan maye ilə laya daxil olmuş sərbəst qum hissəcikləri quyuya daxil olaraq yenidən qum tixaci əmələ gətirir, quyunun məhsul verimi azalır və yenidən tömər saxlanılır [3].

Yuyucu mayenin laya udulmasının qarşısını tam alan, iki cərgəli (bir-birinin içərisində yerləşən) nasos-kompressor borularından və diffuzor qurğusundan ibarət avadanlıq tətbiq olunur (şəkil 1).



Şəkil 1. Nasos – kompressor və diffuzor qurğusu

Bu avadanlığın çatışmayan cəhəti, quyunun dərinliyindən asılı olaraq boruların quyuya daşınmasıdır. Digər tərəfdən boru yivləri yeyildiyi üçün, boruların bağlanması əməliyyatında əlaqələndirici kanalların yerdəyişməsi baş verir və mayenin sərfi azalır, yəni yuma təzyiqi çoxalır. Quyuda maye səviyyosunu saxlamaq üçün suyun vurulması tələb olunur. Bu göstərilən cəhətlər qum tixacının yuyulması əməliyyatını müraciətəbləşdirir. Buna görə də, yuyucu mayenin laya udulmasının qarşısını alan qurğudan istifadə olunur (şəkil 1).

Bu qurğu üzərində doğuranı boyu məhdud uzunluqda yarıqları olan gövdədən, içərisində yarıqların qarşısında yerləşdirilmiş elastik kipləşdirici elementdən və klapan qovşağından ibarət paker quyunun süzgəc hissəsi qarşısında istismar kəmərində oturudur. Quyuda yaranmış qum tixacını yuduqda, yuyucu maye kipləşdirici element yarıqlarının qarşısını sıxaraq mayenin laya udulmasının qarşısını alır [1].

Bu qurğunun çatışmaya cəhəti ondan ibarətdir ki, gövdə üzərində açılan yarıqlar mayenin süzülmə sahəsini məhdudlaşdırır. Yarıqlardan keçən məhsula göstərilən müqavimət məhsul veriminin azalmasına səbəb olur. Süzülmə sahəsini artırıqdə (yarıqların uzunluğunu və enini dəyişməklə) hermetiklik pozulur. Qurğunun nisbətən dərin quyularda (600 – 700 m-dən dərin) tətbiqi mümkün deyil. Quyuda maye sütununun yaratdığı təzyiq və quyu dibində temperaturun təsirindən kipləşdirici element yarıqlara daxil olur və pərçimlənir. İşçi təzyiqlə (lay və quyudibə təzyiqləri fərqi) kipləşdirici elementin yarıqlardan mayenin çıxarılması mümkün olmadığı üçün quyunun məhsul verimi azalır və qurğunu quyudan qaldırmaq lazımlı gəlir [4].

Göstərilən çatışmamazlıqları nəzərə alaraq qum tixacını yuyarkən yuyucu mayenin laya udulmasının qarşısını alan yeni qurğu təklif olunur (şəkil 2).



Şəkil 2. Qurğunun quyuda quraşdırılmasına sxemi


Yeni qurğuda qarşıya qoyulmuş məsələ məhsulun süzülmə sahəsini artırmaq və qurğunun daha dərin quyularda tətbiqini və uzun müddət səmərəli işləməsini təmin etməkdir.

Qurğu aşağıdakı hissələrdən ibarətdir: 2-pakerdən; 3-asqıdan; 4-gövdədən; 5-kipləşdirici elementdən; 9-ucluqdan; 8-konus şəkilli klapandan.

Gövdə uzunluğu 1,2m olan qısa borudan ibarət olmaqla üzərində 30⁰ bucaq altında hər 2 sm-dən, eni 0,4 sm və uzunluğu 3 sm olan lələk şəkilli yarıqlar açılır. Yarıqlar 90⁰ bucaq altında yerləşdirilir. Qurğu gövdəsinin yarıqlar olan hissəsinin açılışı şəkil 3-da göstərilmişdir.

Yarıqların lələk şəklində olması süzülmə sahəsini 3 dəfə artırmaqla mayeyə müqaviməti azaldır. Kipləşdirici elastik elementin kəsişili şəkil 2-də göstərilmişdir. Kipləşdirici element – 5, elastik materialdan (rezin, plastmas və s.) vutulka şəklində hazırlanır. Kipləşdirici elementin gövdəsinin – 4 üzərindəki yarıqlara – 6 daxil olmasının qarşısını almaq məqsadı onun daxilində metal tor – 12 yerləşdirilmişdir. Elastik elementin gövdənin daxili səthinə yapışmasını və kipliyyi tam təmin etmək üçün vutulanın aşağı ucundan doğuranı boyu 90⁰ bucaq altında müəyyən uzunluqda yarıqlar açılır. Yuxarı ucunda kipləşdirici elementi aşqıya bağlamaq üçün yarıqların tən ortasında deşiklər açılır.

Yuyucu mayenin laya udulmasının qarşısını alan qurğu aşağıdakı qaydada yığılır: Aşağı ucunda yivli desikləri olan asqıya (3) kipləşdirici element (5) vintlər («a») vasitəsilə bərkidilir. Sonra yığılmış kipləşdirici gövdənin (4) daxilinə qoyulur və bağlanılır. Bağlama elə aparılmalıdır ki, kipləşdirici element (5) gövdə (4) üzündəki yarıqları (6) tam bərabər örtstün. Quyu süzgəcinin uzunluğu boyu yığılmış gövdənin aşağı ucuna desikləri konusvari klapanı (8) olan ucluq (9) bağlanılır. Yığılmış qurğu pakerə (2) asqı (3) vasitəsilə bərkidilir. Tam yığılmış avadanlıq nasos - kompressor boruları ilə quyuya endirilir və quyu süzgəci qarşısında istismar kəmərində (1) oturdulur.



Şəkil 3. Qurğu gövdəsinin yarıqlar olan hissəsinin açılışı

Quyu işə buraxıldıqdan sonra yaranan qum tixacını yuduqda istismar kəmərində yaranan maye sütunun təzyiqi kipləşdirici elastik elementini gövdəyə sixir və yarıqları bağlayır. Beləliklə yuyucu mayenin laya udulmasının qarşısı tam alınır və qum tixaci yaradılmış maye dövranı vasitəsilə yuyulur.

Quyu işə buraxıldıqdan sonra kəmərdə (1) maye səviyyəsinin aşağı düşməsi ilə lay və quydibi təzyiqlərin fərqi nəticəsində kipləşdirici elastik element (5) gövdədən (4) aralanır, yarıqlar açılır və məhsul quyuya daxil olur. Əgar layın quydibi sahəsinə hər hansı bir üsulla təsir etmək lazımlı gələrsə, layla əlaqə yaratmaq üçün nasos - kompressor boruları ilə quyuya tutucu buraxılır. Klapan (8) tutulur və yerindən qaldırılaraq ucluqdakı (9) desiklər (10) açılır.

Hər-hansi bir səbəbdən qurğunun qaldırılması tələb olunarsa, klapan qaldırılır, quyuya boru tutucu endirilir, paker tutulur. Borularla vurulan maye ucluqdakı desiklərdən sürətlə çıxaraq qurğu ilə kəmər arasında çökmüş qum hissəciklərini yuyaraq qurğunu azad edir və qurğu quydan tam qaldırılır.

Yaranmış nasazlıq aradan qaldırıldıqdan sonra, durğu quyuya endirilir quyu süzgəci qarşısında quraşdırılır.

ƏDƏBİYYAT

- 1.İ.Əfəndiyev, A. Xasayev, K. Kərimov Neft quyularına maye axınının tənzimlənmə üsulları. Bakı: "Hüquq ədəbiyyatı" nəşriyyatı, 1999. 147 s.
- 2.Эксплуатация скважин в осложненных условиях / С.С.Алескеров и др. М.:Издательство "НЕДРА", 1971. С. 195-198.
- 3.Мелик-Асланов Л.С., Эфендиев И.Ю. Исследование влияния поглощения промывочной жидкости пластом на показатели работы скважин // АНХ, 1974. № 6. С. 26-30.
- 4.Козлов В.С. Методы, применяемые для выноса песка при глубиннонасосной эксплуатации скважин на нефтпромыслах Азербайджана . Баку: Аз.ИНТИ, 1959. С. 94.